

Yaddaşlarda yaşayanlar

Gözel xanəndə, Xalq artisti Sara Qədimovanın 102 yaşı tamam oldu. 1922-ci il mayın 31-də Bakıda dünyaya gəlsə də, əslİ-kökü Qarabağdan – Ağdam rayonunun Gülablı obasından olduğu, uşaqlıq illeri orada keçdiyi, bir zərb-məsəldə deyildiyi kimi, körpəliyindən muğamat üstündə ağlayıb-güldüyü üçün musiqi onun qanına-canına hopmuşdu.

Gülablıının gülab ətirli avazı

Sara atası ilə musiqi məclislərində iştirak edər, böyük sənətkarların– Cabbar Qaryağdılığunun, Seyid Şuşinskiinin, Xan Şuşinskiinin ifalarını dinləyər, özü də sözlərini anasından öyrəndiyi mahniları, müğamları oxuyardı. Onun istədədi görkəmli xanəndə Zülfü Adığözəlovun nəzərindən yayınmadı və 16 yaşlı Saranı İbrahim Əbilov adına Mədəniyyət evininin musiqi dərnəyinə dəvət etdi.

1938-ci ildə özfəaliyyət kollektivlərinə baxış-müsabiqədə “Qatar” muğamını, ardında “Gəlmə-gelmə” xalq mahnisini elə məharətlə oxudu ki, Üzeyir Hacıbəyli kimi korifey sənətkar onun ifasına məftun oldu və gənc xanəndənin parlaq gələcəyinə inanaraq, Saranı böyük səhnəyə hazırlamağı Asef Zeynallı adına Musiqi Məktəbinin müəllimi Hüseynqulu Sarabskiyə tapşırıdı. Beləliklə, gənc istedad mükemməl muğam ifaçısına çevrildi.

Sonra filarmoniyada solist kimi fəaliyyətə başlaması ikinci Dünya müharibəsi illərinə təsadüf etdiyindən Sara da cəbhə bölgələrində çıxış edir, musiqiləri ilə əsgərlərdə ruh yüksəkliyi yaradır, onları qəlibəyə səsleyirdi. Sara xanım Üzeyir Hacıbəylinin Səməd Vurğunun “Şəfqət bacısı” şeirinə bəstələdiyi nəğməni cəbhədə azərbaycanlı əsgərlər üçün oxuması yaddaşlarda dərin iz buraxıb.

Yeri gəlmışkən, Səməd Vurğun da çox bəyənirdi Saranın səsini. Şair onun ifasında “Segah”ı dinləyərken ruhunun dincilik tapdırlığını deyirdi. Məmməd Araz da onun səsinin vurğunu olub. Sara xanıma ünvanlanmış şeir yazaraq, onu Azərbaycan musiqisinin “ağ çıçəyi” adlandırıb.

Saraya qədər qadın xanəndələr, adətən, “Segah”, “Şahnaz” və “Qatar” müğamlarını sadəcə tələb olunan kimi oxumaqla kifayətlənərdilər, onunsa iste-



dadi sərhəd tanımadığı üçün səsi bütün bəndi-bərəni qırıb keçir, sonsuzluqlara qədər yayılırdı. Özünə güvənərək “Rast”, “Mahur-hindi”, “Bayati-Şiraz”, “Xaric se-gah”ı da böyük məharətlə ifa edir, “Şur dəstgahı” və “Çahargah” kimi mürəkkəb müğamların öhdəsində hünərlə gəlməyi, böyük tamaşaçı rəğbəti qazanmayı, xalqın sevimli olmağı bacarırdı.

Bahar təravətli səsi olan Sara Qədimova bir yaz günü – may ayında doğulduğu kimi, ele həmin ayda da vəfat edib. O, Azərbaycan xalqının musiqi yaddaşında silinməz iz qoydu. Hər dəfə muğamdan söhbət düşəndə ustad sənətkarlarla yanaşı, onun da adı çekilir, həzin, kövrək, yanıqlı ifaları xatırlanır. “Şöhrət” ordenli sənətkar Azərbaycana səsi ilə şöhrət gətirən öncüllərdən biri idi.